

DÜNYADA YAŞAYAN QƏRBİ AZƏRBAYCANLILAR

Tarix boyu torpaqlarının parçalanaraq qonşulara verilməsi, bu ərazilərdə yeni dövlətlərin qurulması, daha sonra həmin ölkələr tərəfindən soydaşlarımıza qarşı kütləvi repressiyalar, sürgünler, soyqırımlar və nəhayət anti-Azərbaycan kampaniyalarının aparılması xalqımıza böyük faciələr gətirmişdi. Belə acı tarixlər yaşamış Azərbaycan torpaqlarından bir hissəsi də vaxtilə azərbaycanlıların yaşadığı qədim İrəvan, Göyçə, Zəngəzur, Ağbaba torpaqları olmuşdur.

Tarixdən məlum olduğu kimi, Qafqaza vaxtilə xristian missionerləri ki mi köç etmiş ermənilər bütün bu tarixi hadisələr zamanı Cənubi Qafqaz uğrunda mübarizə aparan imperiya lara müxtəlif formalarda yarınmaqla səni surətdə saylarının çoxalmasına nail olmuş və geosiyyəsi vəziyyətlərdən bəhrələnmək üçün fürsət gündüşlər. Birinci Dünya müharibəsinin nəticələrində biri kimi çar Rusiyasının süqtundan sonra tarixi Azərbaycan ərazisində qondarma Ermənistən dövləti yaradıldı. O tarixi şəraitdə Cənubi Qafqazda həm də sülhə nail olmaq üçün Azərbaycan Xalq Cumhuriyyəti qurucularının İrəvanı ermənilərə güzəştə getməsi təhlükəli pressident yaratdı. Sonrakı tarixi mərhələlərdə güzəşt amili öz mənfi təsirini göstərdi və nəticədə, bu azmiş kimi, ermənilərdə Qarabağ və Zəngəzur bölgələrini ələ keçirməyə həvəs yaratdı.

Dəfələrlə çıxışında bu məqamlara xüsusi yer ayıran Prezident İlham Əliyev bir daha həmin proseslərin kökündə duran səbəbləre aydınlıq gətirmiştir: "Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmiştir. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cumhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi -



İrəvanı Ermənistana faktiki olaraq bağışlamışdır. Bu, bağışlanmaz bir adımdır idı, bu, xəyanət və cinayət ididir. Bunu biz hamımız yaxşı bilirik, xalqımız da bunu bilməlidir. Biz heç vaxt tariximizi təhrif etməməliyik". Göründüyü kimi, ermənilərin məkrili niyyətlərinin həyata keçirilməsində təkcə qlobal güclər, yəni kənar qüvvələr deyil, həm də daxili faktorlar da həlli dici rol oynamışdır. Ona görə də bu tarix hamımız üçün dərs olmalıdır.

Qəribi Azərbaycan azərbaycanlılarının tarixi və əzəli torpağıdır. Burada yaşayan azərbaycanlılar zaman-zaman etnik təmizlənməyə məruz qalmış, öz doğma torpaqlarından didərgin düşməyə məcbur edilmişdir. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş vermişdir. Ermənilər düşünülmüş şəkildə 300 minə yaxın azərbaycanlıni öz doğma yurdlarından deportasiya etməklə Ermənistəni monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət etmiş, dağıtmış və xarabaliğa döndərmişlər. Azərbaycanlıların tərk etdikləri yaşayış məntəqələrinin əksəriyyətində hazırda yaşayış yoxdur və xarabaliğa çevrilmiş şəkildə qalmadır. Bu da o deməkdir ki, Qəribi Azərbaycan özünün əzəli sakinlərinin yolunu gözləyir. Qəribi azərbaycanlılar öz doğma diyarı olan Qəribi Azərbaycanı heç vaxt unutmur və geriye, öz doğma yurdlarına qayıtməq arzusu ilə yaşıyır. Qarabağı düşmən işgalindən azad etdikdən sonra heç oranı görməyən azərbaycanlıların öz doğma yurdlarına qayıtmağına olan

Doğma torpaqlar əzəli sakinlərini gözləyir

ruh yüksəkliyi bu fikri söyleməyə imkan verir. Əslən Göyçə mahalının Qaraqoyunlu dərəsindən olan, İstanbul Türkiye-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) sədri Səfir Karakoyunlu deyib: "Əslində Qəribi Azərbaycan məsələsi bu gün dünyanın nə qədər ədalətsiz olduğunu göstərən növbəti məsələlərdən biri sayılır. Təəssüf ki, XX əsr boyu azərbaycanlıların deportasiyası və Qəribi Azərbaycandan dərgin salınmaları beynəlxalq aləmin gözü qarşısında baş verib. Azərbaycan əleyhinə informasiya terroru həyata keçirənlər Qəribi Azərbaycanda azərbaycanlıların yaşadığı faciələri görməzdən gəliblər". S.Karakoyunlu vurğulayıb ki, möhtəşəm Zəfərlə yekunlaşmış 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyyəsi reallıqlar fonunda Prezident İlham Əliyevin tarixi ədaletin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Büyük Qayıdışını təmin etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. Hər kəs görür ki, dövlət başçısının bu yol xəritəsini sonadək reallaşdırmaqla bağlı güclü siyasi iradəsi ortadadır. Bu məsələdə müdrikcəsinə hərtərəfli ölçülü-biçilmiş bir ardıcılıq mövcuddur. Bu, həm siyasi, sosial, psixoloji, həm də hərbi müstəvidə öz əksini tapır. Ölkə Prezidentinin təşəbbüsü və birbaşa nəzarəti altında Qarabağda və Ermənistən ərazisində tarixi Azərbaycan top onimlərinin əsl adlarının göstərildiyi xəritələrin hazırlanması, yeni dərsliklərin tərtib olunması, real tarixi faktların yetişən nəsillərə ötürülməsi, beynəlxalq müstəvidə təbliğat işinin gücləndirilməsi bu fəaliyyətin əsas istiqamətləridir. Cənab İlham Əliyev Qəribi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı çox ciddi və konkret tövsiyə və tapşırıqlarını vermişdir.

Qəribi Azərbaycan İcmasının binasının açılışı ilə bağlı fikırlarını bölü-

şən İSTAD sədri deyib ki, binanın açılışı siyasi, tarixi və rəmzi məna daşıyır. Bu binanın əvvellər Qarabağın Azərbaycanlı İcmasına məxsus olması xüsusi əhəmiyyətə malikdir. İnanıram ki, Qarabağı işğaldən azad edən Azərbaycan xalqı, tarixi Qəribi Azərbaycan torpaqlarında öz yurd-yuvasına tezliklə geri dönüş edəcəklər.

"Qəribi Azərbaycan məsələsi növbəti tarixi dövr üçün Azərbaycanın gündəminə en mühüm, ərazilərinin işğaldən azad edilməsi kimi taleyüklü bir məsələ ilə birlikdə daxil olur", - deyə Səfir Karakoyunlu bildirib.

O həmçinin qeyd edib ki, bu gün o torpaqlarda babalarımızın məzarları var və tək Azərbaycanda yaşayan Qəribi azərbaycanlılar deyil, bütün dünyada yaşayan hər bir Qəribi azərbaycanlılar hər zaman öz tarixi torpaqlarının, doğma yurdlarının həsrətini çəkir. "Biz heç zaman ümidiyi itirməmişik, hər zaman o torpaqlara qayıdağımız günü gözləmişik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Babamın məzarını ziyanət etməklə, eyni zamanda ürəyimde olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmadıdım. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola biləsin ki, nə vaxtsa dilə gətirəcəyəm", - deməsi biz Qəribi azərbaycanlıları tarixi torpaqlarımıza tezliklə qayıdağımıza daha da ümidiyordı və inandırdı. Dövlət başçısı İlham Əliyevin Qəribi Azərbaycan İcmasının inzibati binasında çıxış hər bir Qəribi azərbaycanlı üçün yol xəritəsinə çevrildi. Biz, bütün Qəribi azərbaycanlılar əminik ki, belə tarixi görüşlər tezliklə tarixi torpaqlarımızda təşkil olunacaq. Bizim hər birimiz "Qarabağ Azərbaycandır!" deyimini "Qəribi Azərbaycan Azərbaycandır!" ifadəsi ilə birləşdirəcəyik", - deyə o vurğulayıb.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 24-də Qəribi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olması və Qəribi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Ölkə mediası dövlətimizin başçısının görüşdəki çıxışından mühüm məqamları Türkiyə ictimaiyyətinin diqqətinə təqdim edib.

Esmira YAZKAN ASLANOVA,
"Respublika" qəzeti
Türkiyə üzrə müxbiri.